

“RAZILASDIRILIB”


Azərbaycan Respublikası Gənclər və
İdman Naziri


A. Rəhimov
“ ”
2015 – ci il.



“TƏSDİQ EDİRƏM”

Azərbaycan Şahmat Federasiyasının
Prezidenti


E. Rüstəmov
“ ”
2015 – ci il.

«Baku Open - 2015» Beynəlxalq şahmat Festivalı

*Azərbaycan Respublikasının dövlət müstəqilliyinə
həsr edilir*

Ə S A S N A M Ə

I MƏQSƏD VƏ VƏZİFƏLƏR

- “2009-2014-cü illərdə Azərbaycanda Şahmatın inkişafı” barədə Dövlət Proqramının İcrası
- Azərbaycanda şahmatın təbliği və inkişafı

II TƏŞKİLATÇILAR

- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
- Azərbaycan Şahmat Federasiyası

III MÜKAFAT FONDU

Festivalın ümumi mükafat fondu 40 000 ABŞ dolları təşkil edir.

IV FESTİVALIN KEÇİRİLMƏ YERİ VƏ TARİXİ

Festivalın A və B turnirləri Xəzər dənizi sahilindəki, Novxanı qəsəbəsində yerləşən "AF HOTEL"də sentyabr ayının 29-dan (gəlmə günü) oktyabrın 08-dək (son tur və bağlanmış) keçirilir. Uşaq turniri isə 06-14 sentyabrda Bakı şəhəri, Azərbaycan küçəsi 42a ünvanında yerləşən Respublika Şahmat Mərkəzində keçiriləcəkdir.

Turnirdə iştirak etmək üçün son qeydiyyat tarixi : 20 sentyabr 2015.

V. FESTİVALIN KEÇİRİLMƏ QAYDALARI

Festival İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilir. Festival çərçivəsində 3 turnir (A, B və uşaq turniri – 8-10-12 yaş oğlanlar və qızlar) keçiriləcək.

Oyunlar saat **11.00-da** başlanır.

Nəzarət vaxtı : Hər bir şahmatçıya: ilk 40-gedişə 1saat 30 dəqiqə, sonra oyunun sonuna qədər 30 dəqiqə + hər gedişə (birinci gedişdən başlayaraq) 30 saniyə əlavə olunmaqla vaxt verilir.

Xallar bərabər olarsa, yerləri müəyyən etmək üçün aşağıdakı göstəricilər əsas götürülür:

- Rəqiblərin orta əmsalı
- Qələbələrin sayı
- Şəxsi görüşün nəticəsi
- Buxholts əmsalı

A turniri

Beynəlxalq əmsalı 2250-dən yuxarı şahmatçılar iştirak edə bilər. (Qadınlar 2100 - dən etibarən)

Mükafatlar

1-ci yer - 10000 \$	10-cu yer - 700 \$	19-cu yer - 300 \$
2-ci yer - 5000 \$	11-ci yer - 600 \$	20-ci yer - 300 \$
3-cü yer - 3000 \$	12-ci yer - 500 \$	21-ci yer - 300 \$
4-cü yer - 2000 \$	13-cü yer - 400 \$	22-ci yer - 300 \$
5-ci yer - 1500 \$	14-cü yer - 400 \$	23-cü yer - 200 \$
6-cı yer - 1200 \$	15-ci yer - 400 \$	24-cü yer - 200 \$
7-ci yer - 1000 \$	16-cı yer - 350 \$	25-ci yer - 200 \$
8-ci yer - 900 \$	17-ci yer - 350 \$	
9-cu yer - 800 \$	18-ci yer - 350 \$	

Azərbaycan şahmatçıları arasında ən yaxşı nəticə göstərənlərə

1-ci yer - 1500 \$	2-ci yer - 1000 \$	3-cü yer - 500 \$
--------------------	--------------------	-------------------

Qadın şahmatçıların mükafatları

1-ci yer - 500 \$

18 yaşa qədər ən yaxşı nəticə göstərən gənc şahmatçıya qiymətli hədiyyə veriləcək.

İştirakçı birdən çox mükafat qazanarsa, bu halda yüksək mükafata sahib olur. Digər mükafat növbəti yeri tutana verilir.

B turniri

Beynəlxalq əmsalı 2249-a qədər olan şahmatçılar iştirak edə bilərlər.

Mükafatlar

1-ci yer - 1000 \$	9-cu yer - 100 \$
2-ci yer - 500 \$	10-cu yer - 100 \$
3-cü yer - 300 \$	11-ci yer - 100 \$
4-cü yer - 200 \$	12-ci yer - 100 \$
5-ci yer - 150 \$	13-cü yer - 75 \$
6-cı yer - 150 \$	14-cü yer - 75 \$
7-ci yer - 100 \$	15-ci yer - 75 \$
8-ci yer - 100 \$	

	1750-1999 reytingli şahmatçılar arasında	0-1749 reytingli şahmatçılar arasında
1	100 \$	100 \$
2	75 \$	50 \$
3	50 \$	50 \$

Veteran şahmatçıların mükafatları:

1 - ci yer - 200 \$	2 - ci yer - 150 \$	3 - cü yer - 100 \$
---------------------	---------------------	---------------------

Üzvlük haqqı:

Reyting	Üzvlük haqqı
2399-2450	10 AZN
2250-2399	20 AZN
2100-2249	30 AZN
2000-2099	40 AZN
2000-dən aşağı	50 AZN
Əmsalsız şahmatçılar	60 AZN

Üzvlük haqlarından azaddırlar:

- Beynəlxalq grossmeysterlər (kişilər və qadınlar),
- Beynəlxalq ustalar (kişilər və qadınlar),
- Veteranlar (60 yaş və yuxarı),
- 12 yaşadək uşaqlar

Yerləşmə:

Beynəlxalq əmsalı 2640-dan yüksək olan şahmatçılar (2015-ci il sentyabr ayının 01-nə görə) qalmaq və yemək xərclərindən azaddırlar. (Turnirdə iştirak üçün qeydiyyatdan keçmiş ilk 15 grossmeyster). 15 nəfər xarici şahmatçının təyyarə bileti ödənilir.

"AF Hotel"-də iki nəfərlik otaqda 3 dəfə yeməklə 1 (bir) gün qalmaq adambaşına 50 AZN və yalnız səhər yemiyə ilə qalmaq isə 25 AZN təşkil edir. Otaqda tək qalmaq 65 AZN-dir (yerlər məhduddur).

Uşaq turniri

Turnir sentyabrın 05-dən (gəlmə günü) 14-nə (son tur) qədər Respublika Şahmat Mərkəzində keçirilir.

TURNIRDƏ İŞTİRAK QAYDALARI

Turnirdə 2003- cü il təvəllüdlü və daha gənc şahmatçılar iştirak edə bilər. Turnirə I və daha yüksək dərəcəli şahmatçılar buraxılır.

Nəzarət vaxtı : Hər bir şahmatçıya oyunun sonuna qədər 2 (iki) saat vaxt verilir.

Xallar bərabər olarsa, yerləri müəyyən etmək üçün aşağıdakı göstəricilər əsas götürülür:

- Qələbələrin sayı
- Şəxsi görüşün nəticəsi
- Buxholts əmsalı

Mükafatlandırma

8, 10, 12 yaşlarda oğlan və qızlar arasında I, II, III yeri tutmuş şahmatçılar müvafiq dərəcəli diplomlarla, qiymətli hədiyyələrlə təltif olunacaqlar.

İştirakçıların bütün ezamiyyə xərcləri ezam edən təşkilatın hesabınadır.

BU ƏSASNAMƏ YARIŞA RƏSMİ DƏVƏTNAMƏDİR

Əlaqə:

Azərbaycan Şahmat Federasiyası.

Ünvan : Bakı, Xəqani küç 1., AZ 1000

Tel.: +99412 493-3841 və ya +99412 493-9084 (AŞF)

+99412 437-1348 (Respublika şahmat mərkəzi - klub)

E-mail: azerbajanchess@yahoo.com

Web (URL's): www.chess.az

www.azerichess.az